

Bu gün elə bir muzey, elə bir kitabxana yoxdur ki, orada xalqımızın qanlı yaddaşına çevrilmiş 26 fevral Xocalı faciəsi ilə bağlı kitablar, rəsm əsərləri toplanmasına bu faciənin bədii təcəssümünə çevrilmiş belə əsərlərə təkcə anım günlərində deyil, hər zaman tanış olmaq mümkündür.

Bəşər tarixinə, vəhşiliyinə və cəza üsullarının ağlaşıqmaz qəddarlığına görə ən qanlı kütləvi terror hadisəsi kimi düşmüş Xocalı soyqırımıının törədilməsindən 27 il keçir. Xalqımıza qarşı törədilən bu vandalizm aktı tariximiz ən qanlı, ən böyük, ən ağır yaralardan biridir. Tarixdə insanın insana qarşı vəhşilik etməsi halları dəfələrlə qeyd olunub.

XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmış ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı Xatın Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Qəddarlığı ilə seçilən Xocalı faciəsi özlərini qədim, mədəni xalq kimi qələmə verməyə çalışan erməni vəhşiliyinin, vandalizminin, faşizminin bir nümunəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı mototatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərində genosid aktı həyata keçirdilər. Yüzlərlə günahsız insan kütləvi şəkildə məhv edildi, qocalar, qadınlar, uşaqlar, hətta südəmər körpələr ən dəhşətli üsul və vasitələrlə qətlə yetirdilər, girov götürüləcək, insanlığa sığmayan təhqirlərlə üzləşməli oldular. Xocalı soyqırımı zamanı 613 nəfər öldürdü, 1000 nəfər müxtəlif yaşılı dinc sakin aldığı gülə yarasından əlil oldu. 8 ailə tamamilə məhv

# 27 İL - XOCALISIZ



edildi, 25 uşaq ər əki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-nin taleyi indi də məlum deyil. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diriyandı, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözleri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta erməni xisləti ilə meyitləri belə təhqir etməkdən çəkinməmişlər. Xocalı soyqırımıının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə getirmişdir. Ulu Öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımıının dünyaya tanıtılması istiqamətində xeyli iş görüldü. Ümummilli lider faciənin bütün Azərbaycanlıların qan yaddaşına çevrilidiyini vurgulayaraq deyirdi: Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən

qorxulu kütləvi qırğınlarla müşayiət olunmuşdur.

Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək üçün "Xocalıya ədalət" beynəlxalq kompaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Çenglər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmışdır. Kampaniyanın məqsədi Xocalı soyqırımı həqinda həqiqətlərin dünyaya yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır.

Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya, Həroqovina, Peru, Honduras parlamentləri Xocalı faciəsinin və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, ABŞ-in 16 ştatı bu soyqırımı tanıyb. Ali Baş komandan cənab İlham Əliyevin işgaldən azad edilmiş Cocuq Mercanlı kəndinin bərpası haqqında verdiyi Sərəncam dünyaya bir mesaj

idi. Bu gələcəkdə işgal altında olan bütün torpaqlarımızın da azad edilecəyi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtməsi istiqamətində böyük yolun, böyük qayıdışın başlangıcıdır.

Azərbaycanın ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan Xocalıda baş verən soyqırımı elə bu şəhərdə ucaldılacaq böyük bir abidənin öндə yad edəcəkləri günü Xocalılar səbirsizliklə gözləyirlər.



Vahid **ABBASOV**,  
124 sayılı Şuşa-Ağdam,  
**Xocalı-Xocavənd dairə seçki**  
**komissiyasının sədri**